

Tut ağaçının gileyi

Buradan keçəndə söhbət etməyə macalın olmasa da,
mənə sarı boylan, məni unutma, dostum!

Bakinin Hüseyin Cavid prospektində görünüşü ilə çoxlarıını özüna cəlb edən, nəğillardakına bənzər qoca bir tut ağıci var. İrigövdəli, qollu-budaqlı ağaç baxanda ömrə payının son çəqlərini yaşayın insanı xatırlamalı olursan. İşə gedib-gələndə arabir avtobusun pəncərəsindən o ağaçda doğru boylanır, xəyalən onunla söhbətləşirdim. Bu günlərdə sanki qəribəsdim və işdən çıxıb evə gedəndə yolumu o ağaçın yanından saldım. Köhnə dostlar kimi görüşdük, dərdləşdik:

- Salam, nağıl ağaç, necəsən?
 - Ay əleykum salam. Nə əcəb kiminə yadına düşdüm? Mənimlə kəlmə kəsmək istəyən kimdir?
 - Bir Allah bəndəsi. Səninlə görüşmək üçün çıxdan fürsət axtarırdım...
 - Çok sağ ol ki, məni sayıb gelibsən. Ancaq nədənse sıfətində bir narahatlıq var.
 - Elədir. Problemlərim çıxdı...
 - Yoxsa işsizsən? Bəlkə təqəüdə göndərirlər səni?

- Doğru tapıbsan.
 - Başa düşürəm, peşəsini sevən adam üçün çətindir təqəüdə getmək. İllerle ürəyinin odunu, düşüncələrini böllüşdүün insanlardan ayrılmak, bir künccə çəkilib yaşamaq, sonra da unudulmaq... Nəhayət, mənim kimi, insanların yolu üstündə gərəksiz bir şeyə çevriləmək... Çok ağırdır.

- Sənin dediklərin məni o qədər də qorxutmur. Ömrürdür, gəncliyi də var, qocalığı da. Əgər qocalmaq da gənclik kimi qaçılmazdırsa, təqəüdə çıxdığımı görə niyə təessüf hissi yaşamalıyam? Atalar demişkən, bir gün gələn, bir gün gedər. Nə qədər ömrümüz qalıb, bunu Allahdan başqa, kimsə bilməz. Bu qədər yaşamışam, işləmişəm, məger azdır?.. Əslində təqəüd yaşına gelib çatmaq özü xoşbəxtlikdi. Bir də, əgər mən öz ağırlıma, işgüzərligə inanıramsa, təqəüdə çıxdıqdan sonra da bekar qalan deyiləm.

- Bağıشا, deyəsən qəlbine dəydim. Qocalıqdır da, bir saat belə olursan, bir saat elə - bulud kimi dolub-boşalırsan. Elə ki, gənə batdı, ya naqolay Bakı küçəyi əsdi, yatağına elə bil qor dolur. Səherə kimi fikrində dağı arana, aranı daşa daşıyırsan, nə illah eləyirsən bu dünyanın dərdi-səri səni yatmağa qoymur. Belə yerde deyiblər, heyf səndən, ay cavənlilik!

- Bəlkə cavanlığından danışasan, neçə cahil olubsan, neyləmisən? Ömrünə yazılın neçə xoş ayın, ilin olub?

- Vaxtin varsa, lap uşaqlıqdan başlayım. Axi yaşa dolduqca uşaqlıq daha şirin gəlir sənə. O çəqlər çəkir səni. Eləcə gözünü yumub qayıtmak istəyirsən o illərə. Göz önüne gətirdikcə uşaqlıqda yaşadiğin günlər öz qoynuna alıb aparır səni. Bəzən qışın şaxtalı, yaxud yayın qorabışırıñ istisində xatırələrlə ovunur, xumarlanırsan. O çəqlər sözə ifadəsi çətin olan dəmlərdi...

- Gel sarı simə vurma. Deyəsən, hiss edirsin ki, mən də belə söhbətlərdən həzz alan adamam. Amma biz daha o yaşda deyilik ki... Dünyanın çox üzünü görmüşük. Bir də gözü arxada qalmaq, ötən günler üçün təəssüflənmək nəyi dəyişər axı? Mən də hərdən həyatda elədiklərimə və ya eləmədiklərimə görə yaşıma yaraşmayan sözər gətirirəm dili-mə. Onda dostlarmı danlayır məni. De-

yirlər ki, temiz yaşadığın beş-üç gününü də silmə hesabdan, sabahi fikirləş... De-diklərimə də peşman oluram.

- Sən də məni danlama. Mən hələ eləsinə rast gelmemişəm ki, haçansa buna bənzər düşüncələri yaşamasın. Bəs gözəl şairimiz, o boyda qələm sahibi Musa Yaqub niyə yazıb:

...Bərədə boş yerə anları sayıb

Ovunu hürküdən ovçular kimi,

Eləmədiklərim yandırar məni.

Yaylaqda çeşməyə məhəl qoymayıb,

Səhrada alışan yolcular kimi,

Eləmədiklərim yandırar məni.

Yox, daha ömrümüzə açılmaz o yaz,

Bir qanadım yorğun, biri pərvaz

Elədiklərimdən yaxam qurtarmaz,

Eləmədiklərim yandırar məni.

Görürsən, nə yazıb şair?

- Ne olsun şair sözüdür də, duyğulanıb yazıb. Xalq şairi Musa Yaqubun pa-yız şeirlərini, çilpaq qalmış budaqların üzüməsini, yandırılmış vələsin naləsini oxuyanda az qalır adamın başına hava gəlsin...

- Elə mən də o ağaclarlardan biriyəm də, niyə qoymursan ürəyimi boşaldım? Bəlkə bir də belə söhbət qismət olmayıdı...

də o illerdə həmin məhəllələrdən yad adəmin keçməsi nəinki gecə, ele gündüz də qorxulu olub. Ölək müharibədən çıxmışdı, o qədər ac-yalavac, yetim-yesir, dustaqxanadan qaçan vardi ki... Əhali də "poyok"nan dolanırdı. Mən dəyənan yerlərdə tək-tük alçaq evlər olub. Küçəni üzü bəri uzadanda həmin evlər düşüb plana, söküblər. Az sonra küçə boyunca yaşllaşdırma işinə başlayıb-lar.

- Səni də onda basdırıblar bura?

- Yox. İlk basdırılan ağacların çoxu quruyub. Yerinə gətirib bizim iqlimə uyğun olmayan ağaclar ekiblər. Həmin ağaclarla xüsusi qulluq göstərsələr də, onların ömürləri gödək olub. Çünkü o ağaclar Bakı küçəyinə davamlı deyillər. Quru iqlime dözümləri azdır, gərek tez-tez suvarasan. Bir dəfə güclü külək neçəsini sərdi torpağa. Onların boyu ucaldıqca yixılma təhlükəsi artır. Mən isə boyum atdıqca, köklərim torpağın daha dərin qatlarına gedir, həm gövdəm möhkəm saxlayır, həm də su mənbələrini təpib qol-budağımı qidalandırır. Digər tərəfdən, məhsul verdiyimə görə insanlar, quşlar, həşəratlar daha çox mənim ətrafıma yiyliblər. Məhəllə usaqları tut ye-



Bir müddətdən sonra telefon və kanalizasiya xətləri çəkməyə başladılar, elektrik direklərini basdırmaq üçün dərin, enli çalalar qazdlılar.

Bu işlər görüldən də neçə-neçə qonşum, soydaşım bizimlə vidalaşmalı oldu.

1990-ci ilin 20 yanvar gecəsi rus qoşunları Bakıya soxulanda məhəllə cəvanları menim etrafında toplaşmışdılar. Gecəyarısı tanklar bu küçəyə də girdilər və onların arxasında gedən hərbi maşın-dakı əsgərlər hər tərəfə atəş açmağa başladılar. Evlərin pəncərələri çılıc-çılık oldu, binaların suvağı petek-petek oldu. Cavanların bir neçəsi verdi özünü mənim arxama. Güllələrin bir neçəsi hələ də gövdəmdə qalıb. Əlacım olsayıdı, o gecə mən torpaqdan qopub düşmən tanklarının qarşısına uzanardım.

Mən insanlardan təşəkkür əvəzinə, zərbe yemişəm. Bütün bunlara baxmayaraq, ağaç ömrümüz vəcdənla yaşamağa çalışmışam və keçmişim üçün heç vaxt utanmiram.

Xatırladım ki, bir azdan yaşış yağacaq, əynin də nazikdir, başında da tük qalmayıb, soyuqlaya bilərsən.

- Yağış yağacağını nədən bildin, göyüñ üzündə elə də bulud yoxdur axı?

- Illərlə müşahidə eləmişəm. Külək bu səmtdən əsəndə yağış gətirir. Bakı havasının öz sırıları var. Bir də bilməmiş olmazsan, çox illerdə yaz ayları qarşıq keçir. Nə soyuna bilirsən, nə də isti ge-yimdə gəzib-dolaşa. İndiki cavanlara nə var, qışın şaxtalı vaxtında əyinlərində nazik gödəkçə, pis çıxmasın, dar şalvar, başları da açıq gəzirlər. Fikirleşmirlər ki, canı cavanlıqdan qorumaq lazımdı.


- Deyəsən, bu iki qolunu da təzə sindiriblər?

- Birini yük maşını qırıb, qonşuya daş aparırdı. Biri də axır günler bərk külək olanda qırıldı. Öz dərdimə özündən başqa ağlayan yoxdur. Bax, bu təker təmir eləyənlər əllərinə keçən cirki, işlənmiş zəhərli yağı tökürlər etrafında. Deyən yoxdur ki, bura küçədir, buradan hər cür insan keçir, niyə belə edirsiniz?

Yağış başladı. Mən işlanmayım deyə ağaç dostumdan bir neçə metr aralı də-varın dibinə çəkilib ona baxırdım. Yağış damlaları onun çilpaq budaqlarına, qolları ilə üzü aşağıya, gövdəsinə süzülürdü. Bəlkə də qoca tut ağaçın mininci dəfə idi ki, yaz yağışında yuyunur, rahatlanır-di. Bu anlarda mənə elə gelirdi ki, bu yağış suyunun və iliq yaz günəşinin təsirindən ağaçın budaqları yenidən yarpaqlayacaq.

Oradan ayrılanıda qoca tut ağaçının dedi:

- Mən öz taleyimə çıxdan boyun əyim. Şair demiş: "Bu da belə bir ömrürdür, yaşadıq". Ancaq arabir buradan keçəndə söhbət eləməyə macalın olmasa da, mənə sarı boylan, məni unutma, dostum!



- Yaxşı, danış, ancaq nə məni kövrəlt, nə də özünü. Küçədən keçib gedənlər var. Bayaqlan o təker yamayanlar göz qoyurlar. Sonra cavanlar bizi elə salıb güllerlər.

- Oldu. Canım sənə desin, təxminən səksən-doxsan il əvvəl bu yerlər şəhərin kənarı idi. Camaat burada mal-qara saxlayır, heyvanların südünü, qatığını da iç şəhərdə satırdı. Bəzi yerlərdə üzüm bəcəriblər. Bakı şəhərinin dadi-tamı başqa olub onda.

Almanlarla müharibə başa çatandan sonra Bakıda böyük tikinti işləri başla-nıb. Çox sayda milli arxitekturalı binalar inşa edilib, stadionlar tikilib, parklar, körpülər salınıb. Bu küçənin tarixi də o illərdən başlayır. Bakı neftinin pulundan az da olsa, şəhərin abadlaşdırılmasına sərf edilib. Təxminən 20 sayılı məktəbdən üzü bəri dağlı məhəlləsinin bəzi yerlərini söküb, ilk beşmərtəbələri tikiblər. Tikintidə öz adamlarımızla yanaşı, alman əsirleri də işlədiblər. İndiki Texniki Universitetin binasını, onunla bir sıradə olan yaraşıqlı beşmərtəbəli yaşayış evlərini də əsirler tikiblər. Özü

mək üçün qollarım üstüne çıxanda neçə-neçə kövrək budaqlarımı sindiriblər. Lakin barımla onları müəyyən qədər do-yuzdurduğuma görə, çox sevinmişəm, ağrılarmı unutmuşam. Yan-yörəmdəki ağaç dostlarımı özümüz üçün bir dünya qurmuşduq. Düz küçənin kənarında bir yaraşıqli titrəkyarpaq qovaq vardi. Küçəni genişləndirindən o qonşumu misarlayıb uzatıdlar yerə, kökünə də neft töküb yandırdılar. Sonra üstüne asfalt döşədi-lər. Ona yaxın olan gül kolları da güdəza getdi-lər. Bəzi ağacları da çıxarıb başqa yere əkdilər, amma onların çoxu qurudu. O qovağın faciəsi hamımız üçün gözdağı oldu. Hər dəfə bu küçədə yenidənqurma ve asfaltlama işi aparılonda "Allah, Allah" deyirik. Həmin qovaqdan biri son illər kimi "Azneft" meydənidən bir az aşağı, sahilə yaxın yaxşıca qol-budaq atmışdı. Görənləri heyran edirdi. O etrafda meh olmayanda belə o ağaçının yarpaqları oynasaq sərinlik yaradırdı. Buna görə də həmin qovağı görənlər qaynar havalarda onun kölgəsinə tələsildilər. Bilmirəm, o ağaç yaşayıb, ya-

Səməd Məlikzadə